



Bugnlrd virtual almd balaca bir frtna qopmudu. nnvi mxalift Vainqtonda Azrbaycanla bal .dinlmlrd onun barsind "marginal" trifinin ildilmsin qar z qzbl iradn bildirmidi

Arannews-Mni maraqlandrmr, bu tdbird nnvi mxalift barsind bu sz kim deyib, ona cavab olaraq nnvi mxalift liderlri v ya szlri n deyiblr. Bunun he bir mnas yoxdur. Mna ondadır ki, cmiyyitimizd frqli fikirlrin ssindirilmsin dzm, qanacaql yanama mdniyyti yoxdur v bu, !Vtnimizin, xalqmzn btn blaların balca sbbidir

Yax, tsvvr edin ki, AB Konqresinin Helsinki Komissiyasnn tkil etdiyi dinlmlr dvt olunmu ekspert, yni ii biln mtxssis, lkd hakimiyytin trtdiyi bd mllrin sadalanmasndan sonra kimin is "Yax, bu Azrbaycan adlanan lkd hakimiyytin bu bd mllrinin qarsn ala bilck bir mxalift yoxdurmu" sualna "Bli, vardr, ox gcl v mtkkil, ox all v qdrtli mxalift var, lakin bu mxalift sadc hakimiyytin bu bd mllrinin qarsn almaq istmir. Gc var, lakin z bu gc i salmaq istmir" desydi, onda yaxm olard? Yni AB siyasılrinin bizim bu gzl-gyk nnvi mxalift barsind ryi yaxla doru dyickdimi? Blk d daha xeyirlisi o oldu ki, dedilr: "Azrbaycan nnvi mxalifti marginal qvvdir, gc-taqti qalmayb, hali il ilmy qoymurlar, ily bilmir, nki hakimiyyt ona gn verib iq vermir, durmadan zir v qovur". Fqt mni nnvi mxalift n nnvi olan bu olayda baqa mtlb dndrd. Aya, grsn bylr anlayrlarm ki, onlarn ddy indiki ar vziyytin balca sbbi onlarn frqli v tnqidi fikr nnvi mnasibtidir? Ax bu il AXC-nin tsis konfransnn 30 illiyidir v 1989-cu ilin iyul aynn 16-da ba vermi hadisni yen nnvi hap-gopla qeyd etslr, o zaman siyasi hoqqabazlarn xalqa qurduqlar tllri etiraf etmslr, ddklri uurumdan xmaq macaln bilmrr itircklr. Mn AXC-ni tkilatlandrmaa balam v onu ilk trk etmi insanam. Sbb? Frqli fikr qanacaqsız mnasib! Adam qlt edirdi bir fikir bildirsin. gr bu fikir mrnd orta mktb drsliyindn savay he bir kitab amam v blfz liyevin trklyn parlaq glcyi bard ilhamverici mhazirlrindn savay he n eitmmi tz byin hssas knln yatmrdsa, i elmi v mntiqi dlillr deyil, xsiyytin thqiri, ail v etnik mnsubiyettin alaldımas drd. Bli, hmin andaca bu ktl toparlanb yumruq kimi birlirdi v frqli fikir sahibin hcum edirdi. Mn, byl rftar v trbiy sahiblri il bir yerd ola bilmzdim v tmlini qoydum tkilat trk etdim. Trk etdim v tssfli fikirldim ki, grnr, bu tkilatn da aqibti Kompartiya kimi olacaq, zira Sov.KP rhbrli d frqli fikir sahiblrinin dinlmk vzin, onlarla mkalim aparmaq vzin, onlarn azn yummaq, onlar zib he etmkl mul idilr. Hmin ild, 1989-cu ild, bir cox vtprvrl, sla antikommunist olmayan insan hquqnas, iqtisad, filosof, sosioloq, dib v sair - Azrbaycann kommunist rhbrliin deyirdilr ki, Qaraba mdafi etmk n mrkzdn asll azaldn, qtiyytli siyasi mvqe tutun, SSR Konstitusiyasnn tmin etdiyi hquqlarnzdan istifad .edin, bsdır kl kimi Moskvaya ba ydiniz. Cavab olaraq azmz yummaa alrdlar

Deyirdik ki, kiik sahibkarla yngl snayed, knd tsrrfatnda, ia, ticart v mit xidmti sahlrind imkan yaradn. Deyirdilr ki, olmaz! Deyirdik ki, frqli dnn adamlar tutmayn, qovmayn, onlarla dann. Deyirdilr ki, "Susun"! Axr n oldu? Gerklilik, hyatla tmasdan qaan AKP atld tarixin zibilliyn, zlrindn raz gzn kommunist rhbrli hakimiyyt "Ivida" demli oldular. Frqli fikr qar dzmszlk, raiti v tarixin gediini anlamamaq xstliyi drhal AXC-d zn milli, saalmaz xstlik kimi bruz verdi. "A qarda, snin Nizamnam v Mramnamnd yazlmayb ki, zorakla I atasan, raykomlara hcum edsn, katiblri arasan. Ndns narazsan, gzl, sekid xalqdan ss alarsan, hakimiyyt glib qanuni sullarla vziyyti dyirsn". Bunu mni-biar deyirdim. vzind baran bylrdn v hayqrən xanmlardan n eidirdim? " Kommunistlr satlmsan! KQB agentisn!" V sair v .ilaxra

Banza dnm, biz ordunun stn getmk lazm deyil. Ordu, gr siyasi rhbrlikdn mr alsa, xalq "milk kimi qrar". Bunu mni-biar 1990-c ilin yanvarın 7-d deyirdim. vzind n eidirdim? "Qorxaq! Ordu glmz! 1989-cu il 9 aprel Tiflis hadissindn sonra ordu xalqa gll atmaz!" Ordu

gldi, xalq qrd. AXC-nin d beli qrld, hakimiyyt mzffr yr edn xalq hrkat marginallab AKP .marallarndan parlamentd zor-bla 8 faiz yer ala bildi

Tarix el gtirdi ki, SSR kd, yerin MDB yarand. Mtllibov MDB sndlrini imzalad. AXC bylri ivn qopardlar: "Mtllibov bizi yeni imperiyaya sald!" Mni-biar dedim ki, "MDB yeni imperiya deyil, sabiq sovet respublikalar nn tbii iqtisadi, hquqi, hrbi v insani laqlrini tnzimlyn beynlxalq tkilatdr". vzind n eitdim? "Bs ondan n gzlyirdiniz? Bu adam mr boyu Rusiyaya ilyib!" 1991-ci ilin payznda AXC bylri azrbaycanl pekar hrbilr hcum kib onlar mdafi nazirinin kabinetindn bir-bir l atrdlar. Mni-biar n deyirdim? "Vtn torpanda mharib gedir. Hakimiyyti mngrlmk xatirin ordu quruculuuna mane olmaq vtn xyantdir, etmyin bunu!" vzind n eidirdim? "Bu adam Mtllibova ilyir, onun adamdr!" Mtllibov zifldi, AXC-y bir daha koalision hkumt tklifi verdi. Dedim: "Yxmayn onu! Heydr liyevin yolunda qrmz iqdr! Yxsanz, DTK general glib xalqn anasn aladacaq!" Bylr dedi: "zmz olacaq!" Sorudum: "Hans bala?" Qzbl qqrddar: "Bsdır bizi thqir etdin!" Qaraba verib Bakn gtrdlr. Sonra "milli-azadlıq mbarizsi"nin hqiqi lideri gldi, z illvuranlarna layiq olduqlar yeri gstrdi. Kim bu yer razdr, parlamentd oturub xalqn maln nu edir, kim raz deyils, hyatdan v siyastdn dardadr. ndi bunu Vainqtonda, Konqresin nsan Haqlar Komissiyasndak dinlmrlrd kims dilin gtiribs v deyibs ki, "Azrbaycann nnvi mxalifti marginal tzahrdr", n edk? Deyk ki, xeyr, bel deyil? Prezident sekilrind namizd irli sr bilmyn, seki gediin ciddi nzart mexanizmi qura bilmyn, maliyy vsaitindn mhrum, tkilat strukturlar dadlm, n sas is, gerklili dzgn qiymlndirib drst qrar vermk n tlb olunan zka qabiliyytindn mhrum siyasi quruma n ad versinlr? Bu, msibtdirmi? Yox. lkd marginal olan v ya olmayan qurumlar ola bilr. N olsun ki, Azrbaycanda nnvi mxalift marginaldr. Msibtin sas sbbi, balca sbbi odur ki, onu bu marginalla gtirmi mrz hakimiyytin d ilyin v beynin ilyib, hqiqti grmk istmir, sz eitmir v he n .anlamr! *Yaz mllifin fikirlrini ks etdirir v Meydan TV-nin mvqeyi il st-st dmy bilr*